

Elektron xidmət növlərinin

SİYAHISI

Sıra №-si	Xidmətin adı
1	2
1.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi	
1.1.	Ölkələrarası övladlığa götürmə ilə bağlı e-müraciət
1.2.	Ölkədaxili övladlığa götürmə ilə bağlı e-müraciət
2.Fövqəladə Hallar Nazirliyi	
2.1.	Xüsusi razılıqların (lisenziyaların) verilməsi üçün e-müraciət
2.2.	Xüsusi icazələrin verilməsi üçün e-müraciət
2.3.	Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində obyektlərin ekspertizasının aparılması üçün e-müraciət
2.4.	Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən gəmilərin dövlət qeydiyyatının aparılması üçün e-müraciət
3.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi	
3.1.	Dini qurumların dövlət qeydiyyatına alınması üçün e-müraciət
3.2.	Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi
3.3.	Dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verilməsi
3.4.	Dini təyinatlı ədəbiyyata rəy verilməsi
3.5.	Dini tədris müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy verilməsi
4.Dövlət Qulluğu Məsələləri üzrə Komissiya	
4.1.	Dövlət qulluğuna qəbul üzrə e-qeydiyyat
4.2.	Müsabiqə və müsahibə nəticələri barədə məlumatların əldə edilməsi
4.3.	Dövlət qulluqçularının Reyestrindən məlumatların əldə edilməsi
4.4.	Dövlət orqanları tərəfindən ehtiyat kadrlar barədə müvafiq məlumatların əldə edilməsi
4.5.	Dövlət qulluğu sahəsində müxtəlif statistik hesabatların təqdim edilməsi
4.6.	Dövlət qulluğu stajı kalkulyatoru
4.7.	Onlayn sınaq test imtahanlarının keçirilməsi
5.Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi	
5.1.	İstehsalatda baş verən bədbəxt hadisə barədə məlumatın verilməsi

5.2.	Peşə hazırlığı və əlavə təhsilə cəlb olunmaq istəyən vətəndaşların e-qeydiyyatı
5.3.	Haqqı ödənilən ictimai işlər barədə məlumatın əldə edilməsi
5.4.	Haqqı ödənilən ictimai işə cəlb olunmaq istəyən vətəndaşların e-qeydiyyatı
5.5.	Peşəyönümü xidməti barədə informasiyanın əldə edilməsi
5.6.	Onlayn peşəyönümünün testləşdirilməsi
5.7.	Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı
5.8.	Kvota üzrə müəyyən olunmuş vakansiyalar barədə məlumatın əldə edilməsi
5.9.	"Əmək Birja"larına müraciət edən işəgötürənlərin işçi qüvvəsinə olan tələbatı haqqında məlumat əldə edilməsi
5.10.	"Əmək Birja"larına müraciət edən işaxtaran vətəndaşların e-qeydiyyatı
5.11.	Məşğulluq Xidməti Orqanları üzrə e-hesabatların qəbulu
5.12.	İşsizlik müavinətinin hesablanması kalkulyatoru
5.13.	Sosial kalkulyator
5.14.	Ünvanlı Sosial Yardım alınması üçün e-müraciət
5.15.	Dövlət sosial təminat xidmətləri üzrə e-növbə
5.16.	Sosial müdafiə tədbirləri barədə məlumat əldə edilməsi
5.17.	İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin edilməsi
5.18.	Əlilliyin təyin edilməsi
6.Əmlak Məsələləri Dövlət Komitəsi	
6.1.	Daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlar barədə arayışların verilməsi
6.2.	Daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün e-müraciət
6.3.	Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının təqdim edilməsi
6.4.	Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların e-satışı
6.5.	Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında xüsusi hesabat formasının təqdim edilməsi
6.6.	Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətlərin və müvafiq sənədlərin elektron və ya skan edilmiş formatda rəsmi qəbul edilməsi
7.Dövlət Gömrük Komitəsi	
7.1.	E-yük gömrük bəyannamələri
7.2.	Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün e-müraciət
7.3.	E-sərnişin bəyannamələri
7.4.	E-növbə
7.5.	Nəqliyyat operatorlarının e-qeydiyyatı
7.6.	Gömrük Hospitalına e-müraciət
7.7.	Xarici İqtisadi Fəaliyyət iştirakçılarının bəyan etdikləri mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesinin gedişi və idxal-ixrac əməliyyatları haqqında real vaxt rejimində məlumat ala bilməsi üzrə e-müraciət
8.Müəllif Hüquqları Agentliyi	
8.1.	Müəllif hüquqlarının e-qeydiyyatı
8.2.	Müəllif və hüquq istifadəçiləri üçün rəqəmsal şəbəkələrdə lisenziyalaşdırma və hüquqların idarə olunması üzrə e-xidmət
8.3.	Pərakəndə satışda yayılan məhsullara, fonogramlara, audiovizual əsərlərə, verilənlər bazasına, proqram təminatına unikal kodların verilməsi və onların e-qeydiyyatı
8.4.	Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan mallara xüsusi damğalanmış

	holoqramların verilməsi
8.5.	Yayımaq üçün buraxılmış müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan malların dövlət reyestrlərinin, hüquq sahiblərinin kollektivləri və yayım təşkilatları arasında lisenziyaların aparılması və şəhadətnamələrin verilməsi
8.6.	Ticarət şəbəkəsində efirlə və kablə yayılmasına icazə verilmiş obyektlərin "hüquqlarının tənzimlənməsi" məqsədi ilə e-ekspertizası
9.Ədliyyə Nazirliyi	
9.1.	Notariat kontorları və notariat hərəkətlərinin aparılması barədə məlumat əldə edilməsi
9.2.	Aparılmış notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin Dövlət Notariat Arxivindən əldə edilməsi
9.3.	Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması barədə məlumat əldə edilməsi
9.4.	Azərbaycan adları barədə məlumat əldə edilməsi
9.5.	Qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin əldə edilməsi
9.6.	Qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin qeydiyyatı proseduru, adları, eləcə də qeydiyyata alınıb-alınmaması barədə məlumat əldə edilməsi
9.7.	Mətbu nəşrlərin uçotu üçün e-müraciət
9.8.	Qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslər və təhsil müəssisələri üçün fərdi e-pəncərə
9.9.	İcra qurumları barədə məlumat əldə edilməsi
9.10.	İcra qurumları tərəfindən hərəca çıxarılan əmlaklar barədə məlumat əldə edilməsi
9.11.	Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən məlumat əldə edilməsi
9.12.	Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakların satışı üzrə ticarət şəbəkələri haqqında məlumat əldə edilməsi
9.13.	Mülki dövriyyə nəticəsində baş verən çoxsaylı hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması
10.Daxili İşlər Nazirliyi	
10.1.	Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi) üçün e-müraciət
10.2.	Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün e-müraciət
10.3.	Müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi razılığın verilməsi üçün e-müraciət
10.4.	Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün e-müraciət
10.5.	Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün e-müraciət
10.6.	Ümumvətəndaş pasportlarının dəyişdirilməsi üçün e-müraciət
10.7.	Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və ölkə hüdudlarını tərk etmək üçün xüsusi nümunəli pasportlarının dəyişdirilməsi üçün e-müraciət
10.8.	Sürücülük vəsiqələrinin verilməsi üçün e-müraciət
10.9.	Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün e-müraciət
10.10.	Yol şəbəkəsinin müəyyən hissələrinə yükdaşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması üçün xüsusi buraxılış vəzifələrinin verilməsi
10.11.	Daxili işlər orqanlarında xidmətə qəbulla bağlı e-müraciət
10.12.	Məhkumluq barədə arayışların verilməsi
10.13.	Arxiv arayışlarının verilməsi
10.14.	Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət

	edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün e-müraciət
10.15.	Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə xüsusi icazənin verilməsi üçün e-müraciət
10.16.	Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün e-müraciət
10.17.	İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi
10.18.	Yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumat əldə edilməsi
10.19.	Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün e-müraciət
10.20.	Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün e-müraciət
10.21.	Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün e-müraciət
10.22.	Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün e-müraciət
10.23.	Sanatoriya tipli "Azərbaycan" istirahət evinə yollayışların verilməsi üçün e-müraciət
11. Gənclər və İdman Nazirliyi	
11.1.	Xaricə səfər edən ayrı-ayrı gənclər və idman nümayəndə heyətinə, rəsmilərə viza alınmasına razılıq verilməsi üçün e-müraciət
11.2.	Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin müraciətinə əsasən viza alınması üçün e-müraciət
11.3.	Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün e-qeydiyyat
11.4.	İdman federasiyaları və klubların yaradılması üçün e-müraciət
11.5.	İdman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların alınması üçün e-müraciət
11.6.	Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsinə e-müraciət
11.7.	Gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün e-müraciət
12. Kənd Təsərrüfatı Nazirliyi	
12.1.	Etil spirti və alkoqollu içkilər, tütün məmulatları, özəl toxumçuluq fəaliyyəti və baytarlıq təbabəti üçün lisenziyaların verilməsi
13. Xarici İşlər Nazirliyi	
13.1.	Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron qaydada verilən vizaların (e-viza) alınması məqsədi ilə e-müraciət
13.2.	Jurnalistlərin e-akkreditasiyası
13.3.	Xaricdə yaşayan azərbaycanlıların e-müraciəti
13.4.	Azərbaycan Respublikasının ərazisində olan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin e-müraciəti
14. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi	
14.1.	Status sənədlərinin verilməsi üçün e-müraciət
14.2.	Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması
14.3.	Yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlər barədə məlumat əldə edilməsi
14.4.	Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlər barədə məlumat əldə edilməsi
14.5.	Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması

15. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	
15.1.	Qiymətli kağızların e-qeydiyyatı
15.2.	Xüsusi razılığın (lisenziyanın) verilməsi
15.3.	Lotereyanın təşkili və keçirilməsinin e-qeydiyyatı
15.4.	Qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların təqdim olunması
15.5.	Aksiz markalarının əldə edilməsi üçün e-müraciət
15.6.	Aksiz markaları üzrə digər e-xidmətlər
15.7.	Qiymətli kağızların dövriyyədən çıxarılması
15.8.	Emitentlərin adlarının dəyişməsi ilə əlaqədar qiymətli kağızların dövlət reyestrində dəyişikliklərin edilməsi
15.9.	Qiymətli kağızların girovda olub-olmaması barədə arayışların verilməsi
15.10.	Qiymətli kağızlarla girova xitam
15.11.	Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiyadan keçirilməsi
16. Mədəniyyət və Turizm Nazirliyi	
16.1.	Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi
16.2.	Vətəndaşlar, hüquqi və fiziki şəxslər tərəfindən respublikadan kənara çıxarılması, həmçinin qaytarılması barədə müraciət olunan mədəni sərvətlərə icazələrin verilməsi
16.3.	Mədəni və tarixi sərvətlərin respublikadan kənara çıxarılmasına icazələrin verilməsi
16.4.	Respublika ərazisindən kənara çıxarılan, müvəqqəti çıxarılan və qaytarılan mədəni sərvətlərin e-qeydiyyatı
16.5.	Vətəndaşların və hüquqi şəxslərin respublika ərazisində turizm xidməti sahəsində investisiya ilə bağlı layihələrin təqdim olunması
16.6.	Mədəniyyət və turizm üzrə dövlət investisiya layihələrinin və təsdiq olunmuş investisiya proqramlarının təqdim olunması
16.7.	Turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin və turistlərin səfərləri təşkil olunduğu ölkələrdə (yerlərdə) problemlər barədə e-müraciət
16.8.	Turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və ölkə ərazisində əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdəki problemlər barədə e-müraciət
16.9.	Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər üçün icazələrin, lisenziyaların verilməsi
16.10.	Bərpa işləri üzrə fəaliyyətlə məşğul olmaq üçün icazələrin verilməsi
16.11.	Təşkilatlara (hüquqi şəxs) və fərdi sahibkarlara ölkə əhəmiyyətli mədəni irs abidələrinin (tarix və mədəniyyət abidələrinin) bərpası üzrə işlərin yerinə yetirilməsi üçün icazələrin verilməsi
16.12.	Təşkilatlara (hüquqi şəxs) arxeoloji qazıntı işlərinin aparılması üçün xüsusi icazələrin verilməsi
16.13.	Filmlərin dövlət reyestrində qeydə alınması üçün sənədlərin təqdim edilməsi və ölkə ərazisində nümayiş üçün icazələrin verilməsi
16.14.	Kino üzrə ekspert şuralarına və ssenari müsabiqələrinin münisiflər heyətinə sinopsis və ssenarilərin təqdim edilməsi
16.15.	Şəhər, rayon mərkəzləşdirilmiş kitabxana və muzey sistemlərinin hesabatlarının təqdim edilməsi
16.16.	Dövlət kitabxana və muzey fondunda saxlanılan bibliografiya məlumatlarının əldə edilməsi
16.17.	Dövlət kitabxana və muzey fondunda saxlanılan və müəllif hüquqları ilə qorunmayan məlumatların əldə edilməsi
16.18.	E-bilet
17. Nəqliyyat Nazirliyi	

17.1.	Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılması üçün e-müraciət
17.2.	Rəqəmsal taxoqraf kartlarının verilməsi üçün e-müraciət
17.3.	E-bilet
17.4.	Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi
17.5.	Nəqliyyat Nazirliyinin mülkiyyətində olan ümumi istifadə edilən avtomobil yollarında müvafiq işlərin görülməsi üçün texniki şərtin verilməsi
18. Dövlət Mülki Aviasiya Administrasiyası	
18.1.	Azərbaycan Respublikasından və ya Azərbaycan Respublikasına uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi
18.2.	Hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziya) verilməsi
18.3.	Hava nəqliyyatında sərnişin daşımalarının satışı və bronlaşdırılması üzrə fəaliyyət göstərən agentliklərə sertifikatların verilməsi
18.4.	Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İxrac nəzarəti haqqında" 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarına əsasən ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazələrin verilməsi
19. Dövlət Dəniz Administrasiyası	
19.1.	Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi
19.2.	Dənizçilərə sertifikatların (diplomların) verilməsi
19.3.	Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi
19.4.	Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi
19.5.	Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi
20. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	
20.1.	Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün e-müraciət
20.2.	Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi üçün e-müraciət
20.3.	İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün e-müraciət
20.4.	Nömrə resurslarının ayrılması üçün e-müraciət
20.5.	Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüduqlarından kənarında olan xarici dövrü mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün e-müraciət
20.6.	Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və ada keçirilməsi
20.7.	Telefon servis xidmətlərinə qoşulma
20.8.	İnternet xidmətlərinə qoşulma
20.9.	Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi üçün e-müraciət
20.10.	Radiorabitə vasitələrinin qeydiyyatı üçün e-müraciət
20.11.	Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi
20.12.	Telefon danışqları və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi
20.13.	Şəhərlərarası və beynəlxalq danışq qəbzləri (danışqların açıqlamaları) barədə məlumat əldə edilməsi
20.14.	Soyad və ad üzrə telefon nömrəsinin internet vasitəsilə öyrənilməsi

20.15.	Poçt göndərişlərin izlənməsi
20.16.	Dövri mətbuata internet-abunə
20.17.	E-imzanın verilməsi üçün e-müraciət
21. Səhiyyə Nazirliyi	
21.1.	Vətəndaşların elektron sağlamlıq kartındakı məlumatlarının əldə edilməsi
21.2.	Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olması və aldığı dərmanlar barədə məlumatların əldə edilməsi
21.3.	Obliqat qruplara aid vətəndaşların müayinələrdən keçmələri barədə məlumat əldə edilməsi
21.4.	Müəssisə rəhbərləri tərəfindən obliqat qrupuna daxil olan işçiləri barədə məlumat əldə edilməsi
21.5.	Tibb müəssisələr barədə elektron məlumat soraqçası
21.6.	Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün e-müraciət
21.7.	Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbullu bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün e-müraciət
21.8.	Dərman vasitələri haqqında məlumat əldə edilməsi
21.9.	İmmunoprofilaktika üzrə məlumat təqdim edilməsi
21.10.	Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat
22. Sənaye və Energetika Nazirliyi	
22.1.	Elektrik qurğularının istismara buraxılması zamanı zəruri olan sənədlər barədə məlumat əldə edilməsi
22.2.	Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi
22.3.	Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi
22.4.	İxrac nəzarətinə düşən və Sənaye və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi
22.5.	Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi
22.6.	İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında Şəhadətnamə verilməsi
23. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	
23.1.	Dövlət standartlarına uyğun olaraq I və II səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə xüsusi razılıq (lisenziya) verilməsi
24. İqtisadi İnkişaf Nazirliyi	
24.1.	Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi və nəticələrini təsdiq edən mənşə sertifikatının verilməsi
24.2.	Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi
24.3.	Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin e-qeydiyyatı
24.4.	Əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
24.5.	Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
25. Dövlət Sosial Müdafiə Fondu	
25.1.	Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması
25.2.	Sığortaedənin və sığortaolunanın uçotuna dair e-müraciət
25.3.	Məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlər üzrə haqq-hesab cədvəllərin

	təqdim olunması
25.4.	Məcburi dövlət sosial sığortası üzrə səyyar yoxlamanın keçirilməsi haqqında qərarın, bildirişlərin, xəbərdarlıqların və tələbnamənin göndərilməsi
25.5.	Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi
25.6.	Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün e-müraciət
25.7.	Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi
25.8.	Bank və ya digər kredit təşkilatı üçün e-xidmətlər
	26. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
26.1.	E-sertifikat
26.2.	E-attestat
26.3.	İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması üçün vəsatət verilməsi
26.4.	Apellyasiya şurasına (komissiyasına) etiraz verilməsi
26.5.	Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barədə sənədin verilməsi
26.6.	Əmtəə nişanına dair ilkinliyin istənilməsi ilə bağlı müraciətlərin qəbulu
26.7.	E-şəhadətnamə
26.8.	İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi
26.9.	Lisənziya müqavilələrinin e-qeydiyyatı
26.10.	Xidməti silahın əldə edilməsinə icazənin verilməsi
26.11.	Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi
26.12.	E-patent
26.13.	Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin e-qeydiyyatı
	27. Dövlət Statistika Komitəsi
27.1.	Statistik hesabatların təqdim edilməsi
27.2.	Statistik məlumatların buraxılış təqviminin təqdim edilməsi
27.3.	Mətbu məlumatların yayım təqviminin təqdim edilməsi
27.4.	Statistik məlumatların (göstəricilərin) əldə edilməsi
27.5.	Statistik nəşrlərin (kitabların) əldə edilməsi
	28. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
28.1.	Ətraf mühitin qorunması ilə əlaqədar razılıq (lisənziya) və icazələrin verilməsi
28.2.	ETSN-nin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına və ixracına razılığın verilməsi
28.3.	Milli Parklara e-bilet satışı
28.4.	Meşə məhsulları və dərman bitkilərinin e-satışı
	29. Təhsil Nazirliyi
29.1.	Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələri haqqında məlumat əldə edilməsi
29.2.	Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələrinə qəbul qaydaları haqqında məlumat əldə edilməsi
29.3.	Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün e-ərizələrin qəbulu
29.4.	Tam və ümumi orta təhsil məktəblərinə şagirdlərin qəbulu üçün e-ərizələrin qəbulu
29.5.	Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların əldə edilməsi
29.6.	Ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili, milli və beynəlxalq qiymətləndirilməsi barədə məlumatların əldə edilməsi
29.7.	Tam və ümumi orta təhsil pilləsi üzrə sınaq və yekun buraxılış imtahanların nəticələri barədə məlumat əldə edilməsi
29.8.	Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün e-ərizələrin qəbulu və

	imtahan nəticələri haqqında məlumatların əldə edilməsi
29.9.	"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə e-müraciət
29.10.	Təhsil müəssisələrində təhsil alanların təhsil müəssisələrini dəyişmək qaydaları barədə məlumat əldə edilməsi
29.11.	De-institutlaşma və uşaqların müdafiəsi barədə məlumat əldə edilməsi
	30. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
30.1.	Namizədlərin e-ərizələrinin e-imzanın tətbiqi ilə təqdim edilməsi
30.2.	Əcnəbilərin və vətəndaşlığı olmayan namizədlərin e-ərizələrin təqdim edilməsi
	31. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
31.1.	Xəritəçəkmə fəaliyyəti üzrə xüsusi razılıq (lisenziya) verilməsi
31.2.	Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə və torpağa mülkiyyət hüququna dair dövlət aktlarına dublikatların verilməsi
31.3.	Torpaq kadastr məlumatları barədə arayışların verilməsi
31.4.	Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün e-müraciət
31.5.	Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya, mühəndis-geodeziya işləri
31.6.	Müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı və nəşri
31.7.	Yerquruluşu işləri, torpaq tədqiqatı, geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması
31.8.	Torpaq kadastr xəritələrinin, CİS xəritələrin tərtibi
31.9.	Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması
31.10.	Bələdiyyələrin xəritələrinin hazırlanması
	32. Vergilər Nazirliyi
32.1.	E-bəyannamə
32.2.	E-vergi hesab fakturası
32.3.	Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması
32.4.	Fərdi sahibkarların e-qeydiyyatı
32.5.	ƏDV məqsədləri üçün e-qeydiyyat
32.6.	Bank idarələrində hesabların açılması
32.7.	Vergi kalkulyatoru
32.8.	Bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq üçün vergi ödəyicilərinə göndərilməsi
32.9.	Vergi ödəyicisinin, təsərrüfat subyektlərinin, nəzarət-kassa aparatlarının uçotu və fəaliyyəti barədə e-ərizələrin təqdim edilməsi
32.10.	Vergi bəyannamələrinin, hesabat və arayışların vergi orqanına təqdim edilməsi
32.11.	Vergi ödəyicilərinin müraciətlərinin SMS vasitəsilə cavablandırılması
32.12.	Vergi və rüsumların internet vasitəsilə ödənilməsi
32.13.	Vergi borcu barədə arayışların, üzləşdirmə aktlarının, şəxsi hesab və rəqəsdən çıxarışların təqdim edilməsi
32.14.	Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı
32.15.	İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların əldə edilməsi
32.16.	Vergi uçotuna alınmış fiziki şəxslər barədə məlumatların əldə edilməsi
32.17.	Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının əldə edilməsi
32.18.	ƏDV ödəyiciləri barədə məlumatların əldə edilməsi
32.19.	Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması
	33. Dövlət Miqrasiya Xidməti

33.1.	Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün e-müraciət
33.2.	Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması üçün e-müraciət
33.3.	Azərbaycan Respublikasında daimi yaşamaq məqsədi ilə (immigrant statusu almaq üçün) icazənin alınması üçün e-müraciət
33.4.	Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin alınması üçün e-müraciət
33.5.	Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin müddətinin uzadılması üçün e-müraciət
33.6.	Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün e-müraciət
33.7.	Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün e-müraciət
33.8.	Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı e-müraciət
33.9.	Miqrasiya orqanlarında qulluğa qəbul olunma ilə bağlı e-müraciət
33.10.	Cərimələrin internet vasitəsilə ödənilməsi
34. Müdafiə Sənayesi Nazirliyi	
34.1.	E-müraciət
35. Diasporla İş üzrə Dövlət Komitəsi	
35.1.	Xaricdə yaşayan azərbaycanlıların e-müraciəti
36. Milli Arxiv İdarəsi	
36.1.	E-müraciət
37. Dövlət Sərhəd Xidməti	
37.1.	Dövlət Sərhəd Xidmətinə qəbulla bağlı e-müraciət
37.2.	Dövlət Sərhəd Xidmətinin Akademiyası qəbulla bağlı e-müraciət
38. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti	
38.1.	E-müraciət
39. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti	
39.1.	Su təsərrüfatı obyektlərindən suyun götürülməsinə razılıq verilməsi üçün e-müraciət
39.2.	Su təsərrüfatı obyektlərində və onların mühafizə zonalarında yaradılan obyektlərin yerinin razılaşdırılması üçün e-müraciət
40. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti	
40.1.	Su borcunun internet vasitəsilə öyrənilməsi
40.2.	Su borcunun internet vasitəsilə ödənilməsi
40.3.	Su borcunun terminallar vasitəsilə ödənilməsi
41. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti	
41.1.	Enerji haqlarının internet vasitəsilə ödənilməsi
41.2.	Tələbatçı obyektlərin elektrik təchizatına dair texniki şərtlərin verilməsi